



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

## Azərbaycançılıq ideyasının təbliği

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xalq şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirini necə səsləndirdiyini unutmaq mümkün deyil. Qəlbində Vətən sevgisi olan, ölkəsinə, xalqına məhəbbət bəsləyən hər bir insan üçün ümummilli liderin səsi Vətən sevgisinin rəmzinə çevrildi.

25 il dərhal Ukraynanın Sevastopol şəhərində "Qobustan" - Azərbaycan dilli radio programının aparıcısı olan müəllim və jurnalist Həbib Əliyev bizimlə səhəbtində dahi Heydər Əliyevin həmin şeiri necə səsləndirdiyini xatırladı: "Siz fikir vermisiniz, ümummilli lider şeirdən iki misra deyir, amma ikinci misrada səsi artıq titrəyir, kövrəlir, gözləri yaşar; ayrılmayı könül candan, Azərbaycan, Azərbaycan!" söyləyəndə bu görkəmli şəxsiyyətin, dünya siyasi xadiminin səsi necə titrəyir?! Vətəni sevmək budur.

Azərbaycanı sevmək budur! Azərbaycançılıq da məhz budur!".

Qeyd edək ki, ötən 25 il ərzində "Qobustan" Azərbaycanın Ukraynadakı səsi, avazı olub. Azərbaycan həqiqətlərinə dəst Ukrayna diyərindən həm bu ölkəyə, həm de dünyaya yayıb. Mədəniyyətimizi, elmimizi, xalqımızın sülhperverliyini, humanistiyini təbliğ edib, erməni yalanlarının, erməni vəhşiliyinin ifşa olunmasına əsas rupora çevrilib. Ukraynanın Sevastopol şəhərində fəaliyyət göstərən radionun yaranmasının isə məraqlı tarixçəsi var. **Bu haqda "Şərq"ə radionun əsasını qoyan jurnalıstmüəllim Həbib Əliyev danışdı.**

H.Əliyev Sevastopolə gedənədək Bəkida 171 sayılı orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. Həbib müəllim yalnız müəllimlik etməyib. Yəni vəzifəsi şagirdlərinə yalnız Azərbaycan dilinin qrammatikasını öymətmək, ədəbiyatı, yazıçı və şairlərimizi tanıtmaq olmayıb. Həbib müəllim əsl vətəndaş-müəllim olub. Şagirdlərinə Vətəni sevməyi, Vətən yolunda şəhid olmanın uca məqam olduğunu təbliğ edib. Söhbətləri ilə, şagirdləriyle qurduğu ünsiyyətle onların sevimlisine çevrilib. Büttövlükdə həyatı öyrədib onlara. Ermənistən Azərbaycana ərazi iddiaları, sovet illərində Dağlıq Qarabağ Muxtar Vilayeti adlandırılmış Qarabağa sahib-lənmək isteklərinin qanlı müharibəyə

çəvrilməsi, minlərlə soydaşımızın yurd-yuvasından didərgin düşməsi, Vətən övladlarının şəhid olması, nəticədə torpaqlarımızın işgal edilməsi Həbib müəllimi sinif otağını tərk edib Ukraynaya üz tutmağa sövq edib. Səbəb Azərbaycanın haqq səsinin dünyaya çatdırılması idi.

**Həbib müəllim onu Ukraynaya getməyə sövq edən 2 əsas hadisə barədə danışdı:**

- Ulu önder Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk xarici səfərini ABŞ-a etmişdi. O vaxt erməni diasporu etiraz aksiyası keçirərək Qarabağın "erməni torpağı" olduğunu, Qarabağın "azadlığı"నı" tələb etdiklərini bəyan ediblər. Təessüf ki, o zaman ABŞ-da ermənilərin qarşısına çıxacaq Azərbaycan diasporu



# "Qobustan" Azərbaycanın Ukraynadakı səsidir

**Həbib Əliyev: "Ölkəmizin təbliğatı naminə radionun yenidən fəaliyyətə başlaması vacibdir"**

nümayəndələri görünmədi. Bu, ulu önderdə də pis təsir etmişdi. Heydər Əliyev uzaqgörən siyasetçi idi, siyasi müstəvədə istənilən siyasetçini susdura bilirdi, lakin erməni diasporunun önüne onu susduracaq diaspor nümayəndələrimiz çıxmışdı. Bu hadisədən sonra Azərbaycan diasporunun xarici ölkələrdə möhkəmlənməsi işinə başlandı. Bu proses də ümummilli lider rəhbərlik etdi, ondan sonra isə hazırda cənab Prezident İlham Əliyev bu missiyani layiqli şəkilde yerinə yetirir. Amma o zaman ermənilərin qarşısına Azərbaycan diasporunun çıxa bilməməsi bir vətəndaş kimi məni çox incidi. Qərara aldım ki, mütləq qonşu ölkələrdən birinə gedib bu işlə məşğul olacağam. Bunu mənə öz vicdanım, üreyimin səsi diktə edirdi. Məni Azərbaycanı tərk etməyə sövq edən ikinçi hadisə isə "Günəşli" sanatoriyasında görüşdüyüm Xocalı sakini bir qadın oldu. Bu qadın 1992-ci ilin o qanlı fevral gündündə qarlı-boranlı havada, erməni vandallarının əlindən xilas ola bilən azsaylı xocalılardan biri idi. Qadın əlil arabasına məhkum vəziyyətə düşmüşdü. Əlləri, ayaqları donduğundan amputasiya edilmişdi. Ənvər Məmmədxanlının "Buz heykel" hekayəsindəki ana obrası idi, sanki. Mən müəllimliklə yanaşı publisistik yazılarla da dövri mətbuatda çıxış edirdim, əməkdaşlıq etdiyim redaksiya - "Bakı" qəzetindən mənə Xocalı köckün-

ləri ilə görüşmək ve onlarla müsahibə hazırlamaq tapşırılmışdı. Amma bu qadını gördükdə daha heç nə yaza bilmədim. Çünkü o qadın mənim heç bir sualima cavab vermədi. Gözlərini mechulluğa dikib susurdu. Qadının bu susqunluğu məne hər şeyi anlatdı. Əslində qadın susmamışdı, "deyirdi ki", "hanı sizin qeyrətiniz, niyə bizi qoruya bilmədiniz? Nə vaxt qisasınızı alsanız, o zaman qarşıma çıx!". Mən o qadının lal baxışlarında bunu duydum. Və o gün redaksiyaya gelib, "mən gedirem. Daha əlimə qələm alan deyiləm", söyləyib redaksiyadan çıxdım. Və Ukraynaya getmək qərarına geldim. Mənə bu işdə rəsmi şəxs kömək etdi. O zaman da ona minnətdarlıq etdim, bu gün də edirəm, çünkü vətənpərvər bir insan kimi yardımını əsirgəmədi. Və mən Sevastopol şəhərinə getdim.

**Sevastopolda Həbib müəllim üçün asan olmayıb. Sevastopol radiosunun erməni bölməsinin fəaliyyət göstərdiyini görüb. Bu bölmə hər gün Azərbaycan və azərbaycanlılar haqqında yalan, böhtan səsləndirir, xalqımızı "qaniçən, vəhşi" adlandırdı. Bunu eşidən Həbib müəllim radionun yerləşdiyi binaya gedir, redaktor Natalya Pavlovna ilə görüşməyə nail olur:**

- Ona bir sual verdim; deyə bilərsinizmi, hazırda dünyada vəhşi, "adamyeyən" xalq yaşayır mı? O, mənim sualımdan təəccübəldi, "bu ne sualdır",

dedi. Natalya Pavlovnaya dedim ki, sizin radionun erməni bölməsi Azərbaycan xalqını vəhşi, "adam yeyən" adlandırır. Bir xalq haqqında bunu söyləməyə onları nə haqqı var? O xanıma Azərbaycanda nəşr olunan rusdilli qəzetlərin nüsxələrini göstərdim, hansında ki, Qarabağ hadisəleri, şəhidlərimiz, köckünlərimiz haqqında yazılmışdı, həqiqətlər qeyd edilmişdi. O, bunları görəndə çox təsirləndi və dərhal erməni bölməsinin rəhbərini çağırtdıb tənbeh etdi və bir daha belə halların təkrarlanmasına ciddi göstəriş verdi. Mənə isə dedi ki, siz də buyurun, Azərbaycan bölməsi açın. Amma münaqışələr barədə deyil, mədəniyyətiniz barədə danışın. Mənə dedi ki, siz öz xalqınızı, ölkənizi mədəniyyətinizin təbliği ilə yüksəldə bilərsiniz. Beləliklə Sevastopolda "Qobustan" radiosu fəaliyyətə başladı.

Lakin bundan sonra da xain xislətlə ermənilər dinc dayanmayıb. Hər vəchələ "Qobustan" radiosunun bağlanmasına çalışıblar. Lakin nail ola bilmeyiblər. Həbib Əliyev onları niyyətlərini hər dəfə puça çıxarıb. Sevastopol şəhər merinin xanım müavini radionun bağlanmasına cəhd edib. Müavin xanımın həyat yoldaşı erməni imiş. "Qobustan" radiosunun Azərbaycanı təbliğ etməsi və Azərbaycan həqiqətlərini yaymasıyla barişa bildirdi və xanımı vəsitsələ radio rehbərliyinə təsir göstərək radionun bağlanmasına nail olur. Məsələdən xə-

bər tutan H.Əliyev merin qəbuluna gedir. Radio haqqında məlumat verir, ədəbi-bədii proqramlarla çıxış edən radionun bağlanması səbəbini öyrənməyə çalışır. Demə, şəhər meri məsələdən ümumiyyətlə xəbərsizmiş. Həbib müəllimin cəsarətli addımı nəticəsində mer öz müavinini tənbeh edir, "sabah məndən soruşsalar, niyə bu radio bağlanıb, kim, nə cavab verəcək? Bu radio yalnız humanizm prinsiplərini təbliğ edir, onu bağlamaq bize yaraşmaz" söyləyərək radionun fəaliyyətinin bərpa edilməsinə göstəriş verir. "Qobustan" radiosu həm dövlətimizin, həm də beynəlxalq təşkilatların ali mükafatlarına layiq görüllər. H.Əliyev "Qobustan" proqramının aparıcısı kimi jurnalıstlər arasında keçirilən ənənəvi "Gümüş qələm" XII Beynəlxalq açıq yaradıcılıq müsabiqəsində "İlin ən yaxşı radio proqramı" nominasiyası üzrə laureat adını qazanıb. Prezident İlham Əliyev tərefindən "Qobustan" proqramının fəaliyyəti yüksək qiymətləndirilərək Fəxri diplomla təltif edilib.

H.Əliyev hazırda radionun müəyyən səbəblərdən fəaliyyət göstərmədiyini dedi. Lakin bildirdi ki, xüsusiələ inди ki mərhələdə ölkəmizin təbliği naminə radionun yenidən fəaliyyətə başlaması vacibdir. Azərbaycanın və azərbaycançılıq ideyasının təbliğində bu radio çox iş görə bilər.

Məlahət Rzayeva